

Ma Mart 2-də informatika fənninin yeni formatda tədrisi üzrə pilot layihənin təbiiq olunduğu Bakı Avropa Liseyində mediatur keçirilib.

Media nümayəndələrinin məlumat verilib ki, layihə informasiya texnologiyalar (IT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir. Pilot layihə alqoritmik düüncü və məntiqin layihəçilərinə bacarıqların inkişafı və proqramlaşdırmanın əsaslarınn öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilçilərlə yeni texnologiya və rəqəmsal bacarıqların tərübüdə öyrənməyi, proqramlaşdırmanın sirlərini bələd olmağa imkan verir.

Cari tədris ilinin vəvəndən Təhsil Nazirliyi uəqlərə proqramlaşdırmanın tədrisi məqsədi ilə informatika fənni üzrə pilot layihənin mərhələlər üzrə təbiiqinə başlayıb. Hazırda Bakıda 45 məktəb üzrə 240 sinifdə 6500-ə yaxın V sinif əgirdi informatika fənnini yeni formatda öyrənir. Bu fənn üzrə dərsləri tədris edən 190 müəllim [Təhsil və Çilərinin Peşəkar İnkişaf İnstitutu](#) (TPIİ) xüsusi hazırlanmış peşəartırma təlimində iştirak ediblər.

Qeyd olunub ki, dərslər zamanı müəllim və əgirdilərin vahid rəqəmsal sistemdə fəaliyyəti üçün fərdi hesablar yaradılıb. Xəsi kabinetdə müəllim sinfin fəaliyyətini izləyən əgirdilərisə müxtəlif növ rəqəmsal məzmun yarada bilirlər. Rəqəmsal sistemin uəurlu təbiiqi üçün sözügedən 45 məktəb üzrə KT infrastrukturunun təkmilləşdirilməsi ilə həyata keçirilib. Belə ki, 42 yeni kompüter otağı istifadəyə verilib, 1350 kompüterlə təchiz edilib, yüksək sürətli internet xətləri çəkilib.

Dünyanın bu sahədə özünü doğruldan innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram fərdi təlim, nəzəriyyə və təbiiqi yanaşma, fənləraras əlaqə və motivasiyanın artırılması prinsiplərini əsaslandır.

Proqram uəqlərdə məntiqi, kreativ və alqoritmik düünmə qabiliyyətinin inkişafında mühüm rolə malikdir. Rusiya, Qazaxıstan, Polşa, İsraillə Avstraliyada müvəffəqiyyətlə həyata keçirilən "Alqoritmika" dərsləri uəqlərə təkcə proqramlaşdırma deyil, biliyin praktikada təbiiqi bacarıqların da öyrədir.

İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi ilə əgirdilərin kompüter savadlılığınn yüyüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılmasınn zəruri tutulur. Proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlanmasına diqqətin artırılması bu sahədə ölkəmizə beynəlxalq miqyasda rəqəbatdə davamlı inkişafı əmsalnn artıracağı. Bu baxımdan inkişaf etmiş ölkələrin məktəp proqramlarınn əsas trendi hesab olunan təhsilçilərlə rəqəmsal bacarıqların öyrədilməsi zəruri ölkəmizin ümumtəhsil şəbəkəsi üçün də mühüm həmiyyət kəsb edir.